

**BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) öz işini başa vuraraq estafeti Braziliyaya ötdürdü. Qlobal tədbirdə əldə olunan razılaşmaya görə, daha zəngin ölkələr hər il iqlim dəyişmələri ilə mübarizə aparmaq üçün inkişaf etməkdə olan ölkələrə indiyədək olmayan rekord məbləği, yəni ildə 300 milyard dollar verəcəyini vəd etdi. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil bu qərarları belə dəyərləndirdi: "Bu, çətin yol idi, lakin biz razılaşma əldə etdik".**

Bəli, noyabrın 23-də COP29 sədrliyi Paris Sazişinin 6-cı maddəsi çərçivəsində yüksəkkeyfiyyətli karbon bazarları ilə bağlı 10 ildir davam edən danışqları başa çatdırıldı. Bu, təbii ki, asanlıqla əldə edilmədi. Tərəflər COP29 sədrliyinin il ərzində əsas prioritətlərindən biri olan bu nailiyyyət üçün siyasi danışqlar çərçivəsində yorulmadan çalışılar. Məhz bu fəaliyyətin nöticəsində iqlim konfransının 11-ci gündündə COP29-un baş icraçı direktoru Elnur Soltanov bəyan etdi ki, Paris Sazişinin 6-cı maddəsi ilə bağlı razılıqların əldə olunması tədbirin ən önemli uğurudur: "Bu gedişlə düşüñürük ki, 2025-ci ildə artıq karbon bazarları

məsələsi fəaliyyətə keçə bilər. Bu da hələlik ortaya qoyulan ən ciddi mövzudur. Həmçinin bu məsələyə iqlim maliyyəsinin tərkib hissəsi kimi də baxılır. Karbon bazarlarından əldə edilən gəlirlərin bir hissəsi də məhz adaptasiya prosesləri üçün xərclənəcək".

Mütəxəssislerin fikrincə, karbon bazarları bəşəriyyət və insanlar üçün ən yüksək fayda verə biləcək dərəcədə əhəmiyyətlidir. Karbon bazarları maliyyəni cəlb etməklə ətraf mühitə müsbət təsir göstərə bilər. Məsələn, qarşidakı 5 il müddətində karbon bazarında qiymətlər 100 milyard dollara çatdırıllarsa, 17 milyon iş yeri açılmış olar. Karbona qiymət qoymaq fundamental məsələdir. Xərc baxımından yaxşı yol tapmaq və özəl sektoru bura cəlb etmək əsasdır. COP29 iki həftə ərzində bu sahəyə maliyyə ayırmak çağırışının müsbət həll olunması üçün fəal çalışaraq, danışqları yeni pilləyə qaldırı və növbəti addim üçün şərait yaranmasına yol açdı.

Doğrudur, hələ COP29 fəaliyyətə başlamazdan öncə bəzən karbon bazarları və qiymətlərlə bağlı birtərəfli addimlar atıldı ki, bu da müəyyən problemlərin yaranmasına səbəb olurdu. Amma COP29 sədr-

liyi bunları aşaraq müsbət nəticə əldə etməyi bacardı.

Sual yarana bilər: Paris Sazişinin 6-cı maddəsi COP29 üçün nədən bu qədər önəmli idi? Cavab sadədir: söhbət iqlim maliyyələşməsindən gedir. Ən səmərəli yol isə karbon emissiyalarını azaltmaqdır. Karbon və istixana qazlarının emissiyaları aradan qaldırılmasa, problemlər get-gedə dərinləşər. Azərbaycanda karbon, istixana qazları emissiyalarının azaldılması kon-

tekstində müəyyən tədbirlər həyata keçirilir. Bu məqsədə COP29-a hazırlıqlar ərəfəsində 6-cı maddə ilə bağlı danışqlar aparıldı. Daha çox tənzimləyici və qanunvericilik bazası quruldu, texniki infrastruktur yaradıldı.

Onu xüsusi vurğulamalıq ki, 6-cı maddə ölkələrin öz iqlim məqsədlərinə nail olmaq üçün əməkdaşlıq edə biləcəyi yüksəkkeyfiyyətli və şəffaf karbon bazarlarının fəaliyyətə başlamasını təmin edir. 2025-ci ilin fevral ayında keçiriləcək Milli Səviyyədə Müəyyən Edilmiş Təhfələrin (NDC) növbəti mərhəlesi qlobal istiləşməni 1,5 dərəcəyə qədər məhdudlaşdırmaq hədəfini qoruyub saxlamaq baxımından mühüm əhəmiyyətə

malikdir. Ölkələrə iqlim planlarının ambisiyalarını artırmaq üçün vaxtında dəstək verən bu mühüm nailiyyət kritik məqamda əldə edilib. "Biz on ildir ki, davam edən danışqlara yekun vurduq və qlobal istiləşməni 1,5°C ilə məhdudlaşdırmaq hədəfini qorumaq üçün vacib mexanizmi işə saldıq", - deyən COP29-un prezidenti Muxtar Babayev sonra bildirib: "İqlim dəyişməsi transmilli problemdir və 6-cı maddə də transmilli həllərə yol açır, belə ki, atmosfer üçün emissiyaların harada azaldıldığı önemli deyil".

Çəkinmədən deyə bilərik ki, COP29 iqlim diplomasiyasında ən mürekkeb və ən texniki məsələlərdən birini həll etdi. Bu, böyük uğurdur. Halbuki Qlazqoda keçirilən COP26 və Şarm əl-Şeyxdə baş tutan COP27 sessiyaları karbon bazarları üçün əsas qayda, çərçivə və prosedurları uğurla müəyyən etse də, 6-cı maddənin yekun komponentləri natamam qalmışdı. Ötən il Dubayda toplaşan COP28 zamanı Paris Sazişinin 6.4-cü maddəsinin razılaşdırılmasına böyük inam olsa da, bu, baş tutmamışdı. Bakıda isə tərəflər sazişin 6.2, 6.4, 6.8-ci maddələrini razılaşdırmaqla karbon bazarının BMT-nin İq-

liyi ilə mübarizəyə həvəsləndirmək üçün bir yoldur.

Həmin mexanizm çərçivəsində hər bir dövlətin illik karbon qazı emissiyası norması müəyyənləşəcək. Normadan az CO<sub>2</sub> emissiya edən ölkəyə satmaq üçün istifadə etmədiyi payı normadan artıq karbon buraxan dövlətlərə imkan yaranacaq. Məsələn, BMT Azərbaycana illik maksimum 500 ton karbon qazı emissiyası norması müəyyən edir. Ölkəmizdə daha çox bərpəolunan enerjidən istifadə edildiyi üçün 400 ton CO<sub>2</sub> atmosferə buraxılır. Qalan 100 ton kvotanı isə Azərbaycan istənilən ölkəyə sata bilər.

Qlobal tədbirdə 6-cı maddə üzrə qəbul edilən yekdil qərarlar real, təsdiqlənmiş, ölçülə bilən emissiyaların azaldılması və kənarlaşdırılması yolu ilə ekoloji bütövlük və şəffaflığın, eləcə də karbon bazarlarının etibarlığının təmin olunmasında müüm əhəmiyyət kəsb edəcək. Üstəlik də qlobal iqlim sərmayəsinə idarə etmək üçün bazarların böyük potensialını üzə çıxaracaq.

**Züleyxa ƏLİYEVƏ,  
"Azərbaycan"**

# 10 il davam edən danışqlar COP29-da başa çatdırıldı